

GS1 Azerbaijan Cəmiyyətinə

XXXXXXXXXXXXXXXXXXXXXX

İstifadəçinin adı

476 0 _ _ _ _ _

Qeydiyyat nömrəsi

Xahiş edirik, aramızda qüvvədə olan müqavilənin 2.11. N-li bəndində göstərilən müddət ərzində (3 gün) aşağıda qeyd olunan məhsullarımıza ştrixli kod nömrələri ayırasınız.

Müəssisənin rəhbəri XXXXXXXXXXXXXXXXX

Adı, soyadı

XX.XX.XXXX

tarix

İmza _____

M.Y.

GS1 Azerbaijan tərəfindən doldurulur

Sifariş qəbul etdi _____

Qüvvədə olan ödənilmiş müddət _____

Cari ayda alınmış kodların sayı _____

Emal üçün icazəni verdi _____

Ştrixkod Depozitarisinin bazasında yoxlanıldı _____

İcra haqqında qeyd _____

Tarix « ____ » _____ 201__

SİFARIŞ CƏDVƏLİ № _____

1	GTİN №	01				
2	Məhsulun adı	Fərişdə bişirilmiş dairəvi buğda çörəyi 1-ci növ				
3	Məhsulun brend adı	№1 Çörək				
4	Məhsulun şəkli –JPEG və ya URL	var				
5*	Hədəf bazarı	Azərbaycan				
6*	Məhsul növünün təsnifatı (DSK və ya GPC)	DSK - 10710				
7*	Ölçü vahidi	400 GRM				
8*	Qablaşma materialının tipi	Kağız bağlama				
9	Standartın (QOST, AZS), AQTA, TŞ və ya gigiyenik sertifikatın №-si	AQTA 1901120099				
10	Qrup qablaşma (lazım olduğu halda)	Miqdarı	20 UN			
		Qablaşma materialının tipi	Karton qutu			

* - qeyd edilən bəndlərin izahı əlavədə qeyd edilmişdir.

Kontakt şəxs XXXXXXXXXXXXXXXXX

Adı, soyadı və vəzifəsi

Əlaqə telefonu XXX-XXX-XX-XX

GS1 Azerbaijan Cəmiyyətinə

XXXXXXXXXXXXXXXXXXXXXXXXXX

İstifadəçinin adı

476 0 _ _ _ _ _

Qeydiyyat nömrəsi

Xahiş edirik, aramızda qüvvədə olan müqavilənin 2.11. N-li bəndində göstərilən müddət ərzində (3 gün) aşağıda qeyd olunan məhsullarımıza ştrixli kod nömrələri ayırasınız.Müəssisənin rəhbəri _____ XXXXXXXXXXXXXXXXXXXX _____ XX.XX.XXXX
Adı, soyadı tarixİmza _____
M.Y.

GS1 Azerbaijan tərəfindən doldurulur

Sifariş qəbul etdi _____

Qüvvədə olan ödənilmiş müddət _____

Cari ayda alınmış kodların sayı _____

Emal üçün icazəni verdi _____

Ştrixkod Depozitarisinin bazasında yoxlanıldı _____

İcra haqqında qeyd _____

Tarix « ____ » _____ 201__

TƏCİLİ SİFARİŞ CƏDVƏLİ № _____

1	GTİN №	01				
2	Məhsulun adı	Fərişdə bişirilmiş dairəvi buğda çörəyi 1-ci növ				
3	Məhsulun brend adı	№1 Çörək				
4	Məhsulun şəkli – JPEG və ya URL	var				
5*	Hədəf bazarı	Azərbaycan				
6*	Məhsul növünün təsnifatı və ya GPC	DSK - 10710				
7*	Ölçü vahidi	400 GRM				
8*	Qablaşma materialının tipi	Kağız bağlama				
9	Standartın (QOST, AZS), AQTA, TŞ və ya gigiyenik sertifikatın №-si	AQTA 1901120099				
10	Qrup qablaşma (lazım olduğu halda)	Miqdarı	20 UN			
		Qablaşma materialının tipi	Karton qutu			

* - qeyd edilən bəndlərin izahı əlavədə qeyd edilmişdir.

Kontakt şəxs _____ XXXXXXXXXXXXXXXXXXXX _____
Adı, soyadı və vəzifəsiƏlaqə telefonu _____ XXX-XXX-XX-XX _____

GS1 Azerbaijan Cəmiyyətinə

GS1 Azerbaijan tərəfindən doldurulur

XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX

İstifadəçinin adı

476 0

Qeydiyyat nömrəsi

Xahiş edirik, aramızda qüvvədə olan müqavilənin 2.11. N-li bəndində göstərilən müddət ərzində (3 gün) aşağıda qeyd olunan məhsullarımıza strixli kod nömrələri ayırasınız.

Müəssisənin rəhbəri XXXXXXXXXXXXXXXXXXXX

Adı, soyadı

XX.XX.XXXX

tarix

İmza _____

M.Y.

Sifariş qəbul etdi _____

Qüvvədə olan ödənilmiş müddət _____

Cari ayda alınmış kodların sayı _____

Emal üçün icazəni verdi _____

Ştrixkod Depozitarisinin bazasında yoxlanıldı _____

İcra haqqında qeyd _____

Tarix « ____ » _____ 201__

SİFARİŞ № _____

KİTAB VƏ DÖVRÜ NƏŞRLƏR ÜÇÜN MƏLUMAT CƏDVƏLİ

1	GTİN №	01				
2	Nəşrin növü	Jurnal				
3	Nəşrin adı və müəllifi	İdeal Beauty				
4	Məhsulun şəkli – JPEG və ya URL	Var				
5*	Hədəf bazarı	Azərbaycan				
6*	Məhsul növünün təsnifatı və ya GPC	18121				
7	Səhifələrin sayı	128				
8	Cildləmə növü, kağız formatı	Polietilen bağlama A4				
9	Müddət ərzində buraxılan sayı (həftə, ay, il)	Ayda 1 dəfə				
10	İcazə sənədinin №-si	00001				
11	Qrup qablaşma (lazım olduğu halda)	Miqdarı	-			
		Qablaşma materialının tipi	-			

* - qeyd edilən bəndlərin izahı əlavədə qeyd edilmişdir.

Kontakt şəxs XXXXXXXXXXXXXXXXXXXX

Adı, soyadı və vəzifəsi

Əlaqə telefonu XXX-XXX-XX-XX

GS1 Azerbaijan Cəmiyyətinə

XXXXXXXXXXXXXXXXXXXXXXXXXX

İstifadəçinin adı

476 0

Qeydiyyat nömrəsi

Xahiş edirik, aramızda qüvvədə olan müqavilənin 2.11. N-li bəndində göstərilən müddət ərzində (3 gün) aşağıda qeyd olunan məhsullarımıza strixli kod nömrələri ayırasınız.

Müəssisənin rəhbəri XXXXXXXXXXXXXXXXXXXX

Adı, soyadı

XX.XX.XXXX

tarix

İmza _____

M.Y.

GS1 Azerbaijan tərəfindən doldurulur

Sifariş qəbul etdi _____

Qüvvədə olan ödənilmiş müddət _____

Cari ayda alınmış kodların sayı _____

Emal üçün icazəni verdi _____

Ştrixkod Depozitarisinin bazasında yoxlanıldı _____

İcra haqqında qeyd _____

Tarix « ____ » _____ 201__

TƏCİLİ SİFARİŞ № _____

KİTAB VƏ DÖVRÜ NƏŞRLƏR ÜÇÜN MƏLUMAT CƏDVƏLİ

1	GTİN №	01				
2	Nəşrin növü	Jurnal				
3	Nəşrin adı və müəllifi	İdeal Beauty				
4	Məhsulun şəkli – JPEG və ya URL	Var				
5*	Hədəf bazarı	Azərbaycan				
6*	Məhsul növünün təsnifatı və ya GPC	18121				
7	Səhifələrin sayı	128				
8	Cildləmə növü, kağız formatı	Polietilen bağlama A4				
9	Müddət ərzində buraxılan sayı (həftə, ay, il)	Ayda 1 dəfə				
10	İcazə sənədinin №-si	00001				
11	Qrup qablaşma (lazım olduğu halda)	Miqdarı	-			
		Qablaşma materialının tipi	-			

* - qeyd edilən bəndlərin izahı əlavədə qeyd edilmişdir.

Kontakt şəxs XXXXXXXXXXXXXXXXXXXX

Adı, soyadı və vəzifəsi

Əlaqə telefonu XXX-XXX-XX-XX